

BEYNƏLXALQ ÇAY KONFRANSI
"Sənaye məhdudiyyətləri və iqtisadi ölçüləri ilə"
13-15 may 2022-ci il
Lənkəran Dövlət Universiteti
Lənkəran, Azərbaycan
onlayn və canlı iştirak

XÜLASƏLƏRİ TƏQDİM ETMƏK ÜÇÜN SON GÜN: 25 aprel 2022-ci il

KONFRANSIN TARİXİ: 13-15 may 2022-ci il

TAM MƏTNLƏRİ GÖNDƏRMƏK ÜÇÜN SON GÜN: 15 may 2022-ci il, saat:17:00

KONFRANSIN MÖVZULARI

- ✓ *Çay tarixi*
- ✓ *Dünya çay mədəniyyəti*
- ✓ *Qastronomiya*
- ✓ *Mikrobiologiya, biologiya*
- ✓ *Müqayisəli istehlak araşdırmaları*
- ✓ *Çay və Kofein: Sağlamlıq və Təhlükəsizlik*
- ✓ *Yeni Materiallar və Dizayn*
- ✓ *Dad istehsalı*
- ✓ *Yan məhsullar, Tullantılar və Dairəvi İqtisadiyyat*
- ✓ *İş və Məşğulluq*
- ✓ *Çay və Turizm*
- ✓ *İdarəetmə və Davamlılıq*
- ✓ *İdxal və ixrac bazarı*
- ✓ *İstehlakçı davranışı*
- ✓ *Ənənəvi texnologiya*
- ✓ *Texnologiyanın təkamülü*
- ✓ *Maşın və Mühəndislik*
- ✓ *İş təhlükəsizliyi*
- ✓ *Marketinq strategiyaları*
- ✓ *Türk çayı*
- ✓ *Lənkəran çayı*
- ✓ *Çay bazarının inkişafı*
- ✓ *Çay sənayesində çətinliklər*
- ✓ *Qablaşdırma və Nəqliyyat*
- ✓ *Çay və İncəsənət*

İŞTİRAK MƏBLƏĞİ

Onlayn təqdimat üçün: 350 TL

İki xülasə ilə iştirak: 600 TL

Üz-üzə şifahi təqdimat: 750 TL (bir yazı üçün)

İki yazı üçün üz-üzə: 1000 TL

Azərbaycanlılar üçün: bir xülasə ilə 50 AZN, iki xülasə ilə 75 AZN

İştirak haqqı ən gec 28 aprel 2022-ci ilə tarixə qədər ödənilməlidir.

(LDU-nun professor-müəllim heyəti və tədqiqatçıları üçün ödənişsizdir)

XÜLASƏNİN TƏQDİM EDİLMƏSİ

Konqresimizə tezis göndərməklə müraciət etməlisiniz. Xülasənin qiymətləndirmə prosesi ən çox 5 gün çəkir və müəllifə qiymətləndirmənin nəticəsi barədə gecikmədən məlumat verilir.

XÜLASƏ İLƏ BAĞLI TƏLİMATLAR

Kənarlar: 2,5 sm; Şrift növü: Times New Roman, 12 şrift; Xətt boşluğu:1.00 sm; TITLE: Bütün hərflər böyük hərfdir; Açar sözlər: ən azı 3 ədəd; Xülasədə sözlərin sayı: Ən azı 250 ədəd. Bundan əlavə, məqalədəki bütün müəlliflərin adı, soyadı, iş yeri, təhsil sahəsi, e-poçt ünvanları, mobil telefon nömrələri və məcburi ORCID nömrələri olmalıdır. Tezislərinizi **25 aprel 2022** tarixinə qədər word/doc formatında azteacongress@gmail.com ünvanına təqdim edə bilərsiniz.

TAM MƏTNİN TƏQDİM EDİLMƏSİ

Tam mətnlərinizin konqres kitabında dərc olunmasını istəyirsinizsə, xülasəniz qəbul edildikdən sonra TAM MƏTNLƏRİ 15 may 2022-ci il tarixinədək azteacongress@gmail.com ünvanına göndərə bilərsiniz

Məqalədə səhifələrin sayı ən azı 5 səhifə olmalıdır. XÜLASƏ, GİRİŞ, YARIMBAŞLIQLAR, NƏTİCƏ və ƏDƏBİYYAT BÖLMƏLƏRİ tam mətninizdə ayrı-ayrı başlıqlar altında yazılmalıdır. İstədiyiniz sitat formatından istifadə edə bilərsiniz. Bundan əlavə, məqalədəki bütün müəlliflərin adı, soyadı, iş yeri, təhsil sahəsi, e-poçt ünvanları, mobil telefon nömrələri və məcburi ORCID nömrələri olmalıdır.

TƏQDİMAT DİLLƏRİ:

Türk (Bütün türk dilləri) Azərbaycan, rus və İngilis.

ƏLAQƏ:

Konfrans saytı: <https://www.scienceazerbaijan.org/teacongress?lang=az>

Konfransla bağlı bütün suallarınızı konqres elektron poçtuna göndərə bilərsiniz: azteacongress@gmail.com

Türkiyə: +90 552 560 05 91

Azərbaycan: +994 77 331 98 24, +994 60 250 50 20